



Sentyabrın 27-si döyüşlər başlayıdan cəbhəyə üz tutan mühəbirlərdən biri de odur. 20 gündür ki, prosesləri izleyir, cəbhədən materiallar hazırlayırlar, canlı yayımlar edir. Yeni informasiya savaşının iştirakçısıdır. Ancaq özünü informasiya cəbhəsindən çox, elində silah döyüdü görəmək istəyir. Bunun üçün artıq könüllü olaraq müraciət de edib. "Ümid edirəm ki növbəti çağırışlar olan zaman mənədə ehtiyac olacaq və çağırılacağım" deyən müsahibimiz, "Yeni Müsavat" qəzetiñin müxbiri İlkin Muradovdur.

- Cəbhə bölgəsinə sizi çalışığınız media qurumu göndərib, yoxsa bu ezamıyyət öz istəyiniz əsasında olub?

- Cəbhə bölgəsinə "Yeni Müsavat" qəzetiñin reportorları olaraq göndərilmişdir. Yeni çalışığımız müəssisədən buraya ezmə olunmuşuq. Cəbhə bölgəsində fealiyyət göstərmək üçün jurnalistlər akreditasiyadan keçməlidirlər. Akreditasiyadan keçməyən media nümayəndəsiniñ həmin ərazidə çəkiliş aparması və ya işləməsi mümkün deyil.

İstek məsələsinə gəlince, Tovuz hadisərində özüm könüllü olaraq cəbhə bölgəsinə getməyi təklif etmişdim. O zaman bu isteyim qəbul edildi. Son cəbhə hadisələrində isə sadəcə hansı istiqamətə getmək istədiyimi soruştular. Çünki qəzetiñin redaktoru mənim cəbhəyə getmək istədiyimi bildirdi. Mən də Füzuli istiqamətini seçdim.

- Niye Füzuli?

- Çünki en gərgin bölgənin bura olacağını ehtimal edirdim. Yanılmamışam.

- Gərgin bölgələrdə həyati risklər də çox olur. Bu riski nə dərəcədə hiss edirsiniz?

- Təbii ki, döyüş gedən və cəbhəyə yaxın ərazilərdə çalışmaq riskdir. Mən və burda çalısan həmkarlarım dəfələrə bu risklə üzləşmişik. Reportaj hazırladığımız, canlı yayım etdiyimiz əraziye top mərmiləri, yaxud digər ağır artilleriyadan açılan atəşlər nəticəsində mərmi düşür. İndi cəbhə bölgəsində olan jurnalistlərin fealiyyətinin böyük hissəsi Ermənistən tərəfindən vurulan kəndlərde və fərdi yaşayış evlərində çəkiliş aparmaqdır. Mərmi düşən ərazini gedib çəkmək özü də riskdir, çünki heç kim təminat vermir ki, həmin əraziyə növbəti mərmi düşməyəcək. Bir az alışqanlıq da var, çünki 2014-cü ildən bəri həmisi cəbhədə baş verən hadisələr zamanı biz ezmə olunmuşuq. Amma riski həmisi hiss edirik. Digər tərəfdən, ermənilər yalnız Azərbaycan ordusunun mövqelərini deyil, kəndləri və insanların yaşadıgi evləri ateşə tutur. Bu, belə desək, qismət məsələsidir. Mərmi hansısa kəndə və ya yaşayış məntəqəsində atılında, orada fealiyyət göstəren jurnaliste də nəsə ola bilər. Risk olsa da, işimiz budur.

- "Bize cəbhədən danışın" desək, nələr göz önüne gelir, nələrdən danışmaq istəyirsiniz?

- Çox şey danışa bilərəm, ordumuzun tarix yazdığı bu günlərdə cəbhə bölgəsindən danışılacaq söz çoxdur. Məsələn, əsgərlərimiz, zabitlərimiz və hərbiçilərimizlə ünsiyyətde olan zaman onların danışdıqə ehtiyatlılar, hekayelerdən danışa bilərəm. O hekayeler ki, hər birini dinledikcə qürur duyursan. 15-20 il hərbi xidmətdə olan şəxslər deyirlər ki, biz, məhz bu günü, torpaqlarımız, Qarabağ üçün döyüşəcəyimiz günü görəyirdik. Döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət edənlərin hekayeleri isə ləp maraqlıdır. Əksəriyyəti Səfərberlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə ailəsindən xəbərsiz müraciət edib. Müraciət ediblər, onları orduya

Ön cəbhədəki informasiya savaşçısı

İlkin Muradov: "15-20 il hərbi xidmətdə olan şəxslər deyirlər ki, biz, məhz bu günü, torpaqlarımız, Qarabağ üçün döyüşəcəyimiz günü gözləyirdik"

çağırıblar, cəbhəyə gələndən sonra evlərinə zəng vurub deyiblər ki, bizi orduya çağrırlar, burdayıq, narahat olmayıq. Belə maraqlı, insanı kövrəldən və qururlandıran hekayələr çoxdur

və mən en çox bunlardan danışmaq istəyəm.

- Cəbhədə olan yerli matbuat nümayəndələrinin verdikləri informasiyalar, bəzən oxucuları qane etmir. Xarici ölkə mətbuatının nümayəndələrinin daha çox və operativ informasiya verdiklərini bildirirlər. Bunu nüshə bağlı fikirləriniz maraqlıdır.

- Yerli mətbuatın verdiyi xəbərlər qane olmayan, yerli mətbuatın çatdırıldığı informasiyadan razı qalmayan oxucuların böyük ekseriyəti Türkiyə mediasını izleyən şəxslərdir. Hamimizə məlumatdır ki, sentyabrın 27-si savaş başlayan ilk gündən xarici mətbuatda Azərbaycana en çox dəstək olan Türkiyə mediasıdır. Azərbaycanda da Türk telekanalları çox izlenir. Türkiyə mətbuatında da Qarabağ savaşına ciddi önəm verilir. Bütün televiziya kanallarında, xəber programlarında bu mövzu haqqında geniş danışılır. Etiraf etmək

laşdıqlarının dəfələrdə şahidi olurduq və bunun qarşısını almaq mümkün olmurdur. Son ilər hem Müdafiə Nazirliyinin, həm de hüquq-mühafizə organlarının apardığı təbliğatlardan və böyük səs-küye səbəb olan dezinformasiya yayan bir qrup şəxslərin cəzalandırılmasından sonra biz buna nail ola bildik ki, insanlar artıq ne yazdıqlarını, ne dediklərini dərk etməyə başladılar. Məsələn, menim yanındı hansısa bir kənd sakiniñə Bakıdan kimsə zəng edir, burda vəziyyətin necə olduğunu soruşur. Mən özüm şəxsen şahid olmuşam ki, sakini "telefon səhəbəti deyil, nə vaxtsa görüşsək, danışarıq" deyir. Yeni artıq insanlar hətta telefonda bu səhəbətləri etmirlər. Məsələn, biri başqasından bir şey eşidir və deyir ki, ay yoldaş, boş ver, rəsmi xəber nə olsa, o olacaq. İndi "Facebook"da "yaxşı xəber var, təsdiqlənsin, paylaşacağam" kimi yazanlara sözümüz odur ki, təsdiqlənəndə, paylaşarsınız. Paylaşışbən sonra təsdiqlənməyini gözləmek nə deməkdir?

Düzdür, Qarabağ bizim en böyük dərdimidir. Mən özüm qarabağlı olmasam da, azərbaycanlıyam, mən də hər dəqiqə həyəcan keçirirəm. Amma onu da nəzərə almaq

Təbii ki təsdiqlənməmiş xəbəri heç bir zaman bölümümüzə. Onlara rəsmi xəbərləri gözləməyi, yazdığımız xəbərləri oxumağı və "Facebook"da hansı məlumatları paylaşırıñız, hansıları yox? Yoxsa mütəq ki, rəsmi təsdiqlənməmə gözləyirsiniz?

- Mühərribə dövründə informasiya ya-naşma daha həssaslıq tələb edir. Bəzən mə-qamda hansı məlumatları paylaşırıñız, hansıları yox? Yoxsa mütəq ki, rəsmi təs-

dilənməmə gözləyirsiniz?

- Bütün Azərbaycan xalqı olaraq dərk edirik ki, çox ciddi dönməmə girmiş. Jurnalistin yazdığı bir xəber, sosial şəbəkə istifadəçisinin bir statusu və ya hansısa bir kənd sakiniñin telefon danışıñı və ya göndərdiyi bir səs yazısı bizimə eleyhimizə ola bilər. Ona görə də, hamımız bu məsələlərdə diqqətlə olmalıdır. Həssaslıq tələb edən bəzə məqamlar var ki, biz onları ciddi hesab edirik. 5-6 ilin təcrübəsi var. Çalışığımız müəssisənin rəhbərliyi tərəfindən cəbhə bölgəsində nələri edib, nələri etməyəcəyizlərə bağlı təlimatlar verilib. Onları bilirik və əmel edirik. Bizim mövqelərimiz, hərbi texnikalarımızın görünməməsinə diqqət edirik. Canlı yayımıda və video-reportajlarda nələrə diqqət olunması ilə bağlı bilgilərimiz tamdır. Amma daha əvvəl de qeyd etdiyim kimi, "yaxşı xəber var, təsdiqlənsin, paylaşacağam" tipli informasiyaların yazılıması qətiyyən yolverilməzdir. Çalışırıq ki, mütəq şəkildə həssas mövzularda yalnız və yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatları gözləyək. Hər dəqiqə və her saat prosesləri və məlumatları izləyirik ki, verəcəyimiz hər hansı xəbərdə Müdafiə Nazirliyini və ya hansısa digər resmi qurumu qabaqlamayaq.

- İş prosesində yerli insanlarla çox ün-siyetdə olursunuz. Nəyi müşahidə edirsiniz?

- Biz əvvəlki vaxtlarda fərqli mövzularla bağlı müxtəlif bölgələrə ezmə olunmuşuq. Amma cəbhə hadisələrində bir az fərqli olur. Məsələn, biz bir neçə ay bundan əvvəl Tovuzda olduq, bu gün də burda Füzulidəyik. Mühərribə dövründə həmisi Azərbaycan xalqının birliyini görmüşəm. Necə ki, indi hamımız orduımızın, əsgərimizin yanındıq, onlara möhtəşəm dəstəyimizi göstəririk. Cəbhə bölgəsinə toplaşan polis, əsgər, yerli sakın, jurnalist arasında möhtəşəm birlik və bərabərlik var. Hər kəs başqa birisi üçün neyindənse keçməyə çalışır. Məsələn, əsgər öz sununu polise verir, yerli sakın əsgər, polis üçün samovarını getirir çay qaynadır. Həmçinin biz bu qayğını da görmüşük: həyətine mərmi düşən və evinin bir hissəsi dağılmış sakının evindən reportaj hazırlayıraq, yaşı qadındır, deyir ki, bala, hara gedirsiniz, qalmağa yeriñiz var? Evinizin belə dağılmağına baxmayıñ, gedək sizi qardaşlığında qonaq edim. Yerli sakınların belə isti münasibətini görmək, bizi həqiqətən sevindirir.

- Jurnalist olaraq informasiya savaşının iştirakçısınız. Bəzən cəbhədə çalışığınız döndəmə əlinizə silah alıb əsgərlərə qoşulmaq könünlüzdən keçirir?

- Tam səmimi deyirəm ki, mənim istəyim bu dəqiqə cəbhədə jurnalist olmaq yox, on cəbhədə əsgər kimi vuruşmaqdır. Mən bunun üçün yaşadığım Sabunçu rayonunda Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişəm, adıñ siyahıda var. Amma ilk çağırılan könüllülərin siyahısında mən olmadım. Yəqin ki, ehtiyac olsa, ümidi edirəm ki, növbəti çağırışlar olan zaman mənə de ehtiyac olacaq və çağırılacağam. Amma çox könüllü müraciət edib. Sabunçuda yaşayan dostlarım səfərberlik xidmətinə gedəndə deyiblər ki, adam çox olduğu üçün gözləyək. Mən və mənim dostlarım növbədə nəçəni olduqumuzu bilməsek də, gözleyirik. Mən də onlardan tez-tez xəber alıram ki, bize növbə çatıb, ya yox. Çünkü onların bəziləri ilə eyni gündə qeydiyyatdan keçmişdir. Fikirləşirəm ki, onlara növbə çatan gün mənə də çatacaq.

Aygün Asimqızı



lazımdır ki, Türkiyə mediası hərbi jurnalistikada çox peşəkarlıq. Türkiyə neçə savaşlar görülmüş ölkədir. Türkiyənin özündəki şəhərlər peşəkar hərbi jurnalistlərin yetişməsinə gətirib çıxarıb. Onların çox böyük təcrübəsi var. Mən jurnalist olsam da, onların hazırladıq reportajları, canlı yayımları izləyirəm. Alqışlanması iş görüşləri və çox peşəkarlıqlar. Yəqin ki, Azərbaycan mətbuatı və yerli media ilə müqayisə edəndə, oxucu o fərqi görür və ona görə yerli mətbuatın fealiyyətindən nəzər qalır. İnformasiyanın çatdırılması Türkiyə mediası bidden dəha yaxşı edə bilər, amma xəbərin yükü baxımından fərqli yoxdur. Çatdırıldığım xəbər, verdiyimiz məlumat eyni olur. Həm məsələm dərəcədə rəsmi məlumatları verməyə çalışır.

- Əvvəlki təcrübələrdən fərqli olaraq, indi insanlar daha çox rəsmi xəbərlərə inanırlar, mətbuat da bu məsələdə diqqətlidir. Ancaq "yaxşı xəber var, təsdiqlənsin, paylaşacağam" tipli paylaşımıları çox görürük. Siz olduğunuz bölgədə insanların informasiya yanaşması necədir?

- Mən 2014-cü ildən bəri baş verən cəbhə hadisələrində müxtəlif bölgələrə ezmə olunmuşam. Məsələn, Ağdam, Tərtər, Qazax, iyulda Tovuzda və bu gün də bura. Mənim bu illər erzində məsələhət etdiyim bir-birilərindən tamamilə fərqlidir. Son Tovuz hadisələrində və indi burada olduğum muddədə onu məsələhət etdim ki, bölgələrdə, cəbhə və sərhəd bölgəsində olan yerli sakınlar çox peşəkarlaşır. O baxımdan peşəkarlaşırıblar ki, əvvəl "WhatsApp" kimi sosial şəbəkələrdə müxtəlif sakınların panika, həyəcan yaranadı və rəsmi mənbəyi olmayan məlumatları pay-

lazımdır ki, dədə-baba yurduları, yaxınlarının mezarları Qarabağda olanlar, en yaxınları orda itkin düşmüş insanlar var. Onların gözü, qulağı cəbhədən gələn xəbərlərdir. Buna görə də, sosial şəbəkələrdə bu cür məlumatları paylaşanda, diqqətlə olmalıdır.

- Hər kəsin cəbhədən xəber gözlədiyi bir vaxtda siz cəbhədə, almaq istədiyimiz informasiyanın mənbəyindəsiniz. Yəqin ki, sizə informasiya almaq üçün zəng edən, mesaj yananlar çox olar...

- Cəbhə bölgəsində olduğumuz üçün rəsmi xəbərlər çıxmışdan bəzən bir gün, bəzən de bir neçə saat əvvəl bizi də o məlumat olur. Dostlar, tanışlar, qohumlar zəng vururlar. Bəzən zəng vurub deyirlər ki, heç kimə deməyəcəyəm, nə isə varsa, mənə də, bilim. Həm isteyir ki, nəsə öyrənsin, eйтisin. Bunu kiməsə demək xətrinə soruşmurlar, sadəcə, insanlar həqiqətən Qarabağ məsələsində çox həssas və həyəcanlıdır. Təsəvvür etmək belə adama çətin gelir. Bu, 30 illik böyük həsretdir və bütün azərbaycanlılar bu məsələnin elə günü bu gün həll olunmasını isteyir və bunun üçün də hər şəxə hazırlıq. Ona görə də, insanlar daha maraqlı və dəha həyəcanlıdır.

Ancaq zəng və mesajların hamisini cavablandırımaq, vaxt cəhdən mümkünksüzdür. Bu səbəbdən cəbhəyə gələndə, necbur olub "Messenger"i silirəm ki, en azından "WhatsApp"da tanışlar zəng vurur. Amma "Messenger"de bunun qarşısını ala bilmirsən. Tanımayan insanlar da məlumat üçün zəng vururlar, mesaj yazarlar. Hərdən "Messenger"i yenidən yükliyəndə görürəm ki, onlarla, yüzlərlə cavablandırılmasının mesaj var. Belə sorğu-suallar baxımdan çox eziyyət çəkirik.